

BİBLİOQRAFİK GÖSTƏRİCİLƏRDƏ İNFORMASIYANIN SİSTEMLƏŞDİRİLMƏSİNİN METODİKASI

Aynur Abdullayeva

BDU, *Bibliografiyaşunaslıq kafedrasının magistrantı*

Ölkəmizdəki kitabxanalarda bibliografik fəaliyyətin əsas proseslərindən biri bibliografiyalaşdırmadır. Bibliografiyalaşdırma – bibliografik məlumatın hazırlanması prosesidir. Bibliografiyalaşdırma prosesi məcburi ünsür kimi kitabxananın komplektləşdirmə, ədəbiyyatın işlənməsi və oxuculara xidmət proseslərində istifadə edilir. Sənədlərin bibliografiyalaşdırılmasının vacib istiqamətlərindən biri də bibliografik vəsaitdir. Mürəkkəb strukturlu bibliografik göstəricinin hazırlanması üç əsas mərhələdən ibarətdir: hazırlıq, əsas (analitik, sintetik) və yekun mərhələ. Bibliografiyalaşdırmanın sintez mərhələsində əldə edilən və öyrənilmiş ədəbiyyatların seçiləməsi prosesləri həyata keçirilir. Qeyd etmək lazımdır ki, sintez mərhələdə bibliografik yazılar sistemləşdirilir. Bibliografik yazıların sistemləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, bibliografik yazıların qruplaşdırılması əldə edilmiş sənədləri məntiqi və sistemli şəkildə təsnifləşdirməyə imkan verir. Sistemləşdirmə lazımlı olan materialların oxucular tərəfindən daha rahat və asanlıqla tapılmasına kömək edir. Bibliografik qruplaşdırma oxucuların təlimatda daha yaxşı gəzməsinə, lazımı materialları tez tapmasına imkan yaradır və bəzi hallarda ədəbiyyatla tanışlıq ardıcılığını təklif edir. Mətnədə nə qədər tez-tez bəhs edildiyindən asılı olmayaraq hər bir mənbə siyahıda yalnız bir dəfə qeyd olunur. Siyahı mütləq nömrələnəməlidir. Materialların sistemləşdirilməsinin hansı prinsipə əsaslanmasından asılı olaraq, ədəbiyyat siyahılarının aşağıdakı növləri göstərilir: başlıqların ilk sözləri üst-üstə düşürsə - ikincisinin əlifba sırası ilə; bir müəllifin bir neçə əsər varsa - başlıqların əlifbası ilə; müəllif adları varsa - baş hərfərlə; birdən çox müəllifi olan əsərlər varsa - həmmüəlliflərin əlifba sırası ilə; eğer müəllifin soyadı göstərilməyibse, yazılar əsərlərin adlarını əks etdirən əlifba sırası ilə tərtib edilir. Siyahıda Azərbaycan dilindən başqa dillərdə mənbələr varsa, əlavə əlifba ardıcılığı yaranır, yəni Azərbaycan dilindəki ədəbiyyatdan sonra xarici dillərdəki ədəbiyyat siyahının sonunda yerləşdirilir. Bu vəziyyətdə xarici dillərdəki bibliografik qeydlər bir sıraya birləşdirilir. Bibliografik yazıların qruplaşdırılmasını üç növə bölmək olar: formal, məzmun və tövsiyə. Sənədlərin formal sistemləşdirilməsi materialların xarici əlamətinə görə axtarışı təmin edir. Formal sistemləşdirmənin bir çox növü vardır: sənədin sərlövhəsi və ya müəllifin əlifbası üzrə sistemləşdirmə; nəşr nö-

vünə görə; nəşr yerinə görə; xronoloji sistemləşdirmə (nəşr ili və ya yazılıma tarixinə görə); nəşr edən təşkilatlar və s. Formal qruplaşdırmanın ən geniş yayılmış forması xronoloji sistemləşdirmədir. Xronoloji sistemləşdirmə isə adından görüldüyü kimi ədəbiyyatın yazılmış tarixi və nəşr tarixinə görə qruplaşdırır. Əsərlərin nəşr tarixinə görə sistemləşdirilməsi xüsusi bibliografik vəsaitlərdə daha çox istifadə olunur. Formal sistemləşdirmənin digər bir növü də ədəbiyyatın tipinə görə qruplaşdırılmasıdır. Bu müxtəlif oxucu istiqamətinə malik olan bibliografik vəsaitlərdə daha çox istifadə olunur. Formal sistemləşdirmədən ümumi xarakterli retrospektiv göstəricilərdə də rast gəlinir. Məsələn, "Azərbaycan kitabı. (1780-1920)" adlı göstəricinin birinci cildində ədəbiyyat formal əlamətə görə sistemləşdirilmişdir. Materialların məzmununa görə sistemləşdirilməsi bir elm sahəsi, elmi problem əsas əlamət kimi götürülə bilər. Məzmunu görə sistemləşdirmənin də üç növü fərqləndirilir: sistemli, mövzu və predmetlər. Sistemli qruplaşdırma da əsas şərt məntiqlik, ardıcılıq və stabillikdir. Sistemli düzülüş bütün tip göstəricilərdə o cümlədən, ümumi və sahəvi göstəricilərdə istifadə oluna bilər. Mövzu üzrə sistemləşdirmə, adətən, bir və ya bir neçə elm sahəsinin ədəbiyyatını özündə əks etdirən kompleks və program xarakterli bibliografik göstəricilərdə tətbiq olunur. Predmet qruplaşdırması zamanı bibliografik yazılar məzmunca bir-birinə yaxın olan ədəbiyyatın əsas mövzusunu özündə əks etdirən rubrikalarda birləşdirilir. Bu zaman rubrikalar da əlifba sırası ilə düzülür. Predmet qruplaşdırılması daha çox sahəvi elmi-köməkçi bibliografik göstəricilərdə istifadə edilir. Tövsiyə qruplaşdırılmasında bibliografik məlumatın qiymətləndirilmə funksiyasının açıq fəal şəkildə meydana gəlməsi tamamilə aydın nəzərə çarpır. Tövsiyə qruplaşdırılmasının mütəxəssislər həmcinin elmi işçilər üçün nəzərdə tutulan vəsaitlərdə istifadəsi məqsədə müvafiqdir. Yuxarıda qeyd edilənlərlə yanaşı bibliografik göstəricilərdə istifadə olunan materialların sistemləşdirilməsi növlərinin digər variantları da ola bilər. Sadə və mürəkkəb sistemləşdirməyə nəzər salsaq qeyd edə bilərik ki, sadə sistemləşdirmədə materiallar göstəricidə müəyyən ardıcılıqla qruplaşdırılır. Burada materialla bölmə və yarımbölməyə ayrılmır. Bunun əksinə mürəkkəb sistemləşdirmədə materiallar öz növbəsində bölmələrə, yarımbölmələrə, şöbələrə bölünür. Bibliografik vəsaitlərdə materialların sistemləşdirilməsi zamanı yalnız bir yox, bir neçə qruplaşdırma variantlarından istifadə olunur.